



Doğma, canım-varlığım qədr
sevdiyim Azərbaycanım
mənim qiblagımdır

(Signature)



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 250 (21.402)

19 dekabr 2015-ci il, şənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə **qərara alıram**:

1. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının

Dövlət Təhlükəsizliyi Xidməti yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılsın ki, əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

F.N.Ələkbərovun Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

F.N.Ələkbərovun Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

Sosial sahəyə göstərilən qayğı əhalinin həyat səviyyəsini yüksəldib

Cəmiyyətdə yüksək həyat səviyyəsinin təmin olunması üçün gələnlərlə bərabər, keyfiyyətli sosial-mədəni xidmətlərin də mühüm rolu vardır. Məhz müasir xidmətlər sayəsində muxtar respublikamızda əhali tələbatları ödənilmiş, yaşayış səviyyəsində yüksəliş dinamikası təmin olunmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki iqtisadi böhranla yanaşı olaraq insanların normal həyat şəraiti keçirməsinə mane olan neqativ faktorlardan biri də xidmət sektorunun tamamilə dağılması idi. Əhalinin hər gün istifadə etdiyi və o dövrdə yenilənmədiyi üçün tələblərə cavab verməyən enerji və su təminatı, ticarət, yol-nəqliyyat, rabitə, sağlamlıq-turizm, idman və məişət xidmətləri sahəsindəki vəziyyət ürəkəcan deyildi.

Gündəlik tələbatlarımızın ödənilməsi xidmət sektorunun inkişaf etdirilməsi, bu sahənin dünya standartlarına uyğunlaşdırılması müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ən böyük uğurlarından biridir. Bu dövrdə yaradılmış geniş infrastruktur şəraiti, əhalidə yeni istehlak vərdişlərinin formalaşdırılması və mövcud imkanlardan istifadə üzrə kədr təminatının yaradılması sosial-mədəni sektor kimi həssas bir sahənin işinin yenidən qurulması baxımından çox əmək tələb edən işlərdən olmuşdur.

Bu gün Naxçıvanda əhalinin məskunlaşması çox sürətlə davam edir. Təkcə cari ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici

ilə müqayisədə 22,1 dəfə çoxdur. Şübhəsiz, bu göstəricinin arxasında əhali rifahının yüksəlməsi və daha yaxşı yaşamaq istəyi durur. Muxtar respublikanın hər yerinə fasiləsiz elektrik və təbii qaz verilişinin təmin olunması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, müasir yol infrastrukturunun yaradılması əhalinin həyat şəraitini yaxşılaşdırmışdır. Son 20 ildə muxtar respublikada 3675 kilometr uzunluğunda yeni avtomobil yollarının salınması və ya əsaslı təmir olunması, 5 yeni avtovağzal kompleksinin yaradılması əhalinin rahat hərəkəti üçün görülən mühüm işlərdəndir. Muxtar respublikada 303 avtobusla rayon mərkəzlərinə və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Ötən dövr ərzində Naxçıvan Beynəlxalq Hava Limanında əhaliyə göstərilən xidmətlərin səviyyəsi dünya standartlarına çatdırılmışdır.

İnformasiya və kommunikasiya texnologiyaları bu gün cəmiyyətin bütün sahələrini əhatə edir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı göstərilir, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı internet, 83 faizində isə simsiz internet xidmətləri göstərilir. Artıq Naxçıvanda rəqəmsal televiziya vericiləri istifadəyə verilmiş, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan dövlət televiziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilmişdir.

Muxtar respublikada əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açmışdır. Yeni turizm komplekslərinin, o cümlədən Ağbulaq İstirahət Mərkəzinin, yeni çimərliklərin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmışdır. Cari ildə muxtar respublikaya xarici ölkələrdən və respublikamızın digər bölgələrindən, ümumilikdə, 389 min 823 turist gəlmişdir ki, bu da 1995-ci ildə müqayisədə 10 dəfə çoxdur.

Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Quruculuq işləri çərçivəsində bu dövr ərzində, ümumilikdə, 197 səhiyyə obyektinin tikintisi, 56 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır. Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə də ardıcıl tədbirlər görülmüş, infrastrukturun yenilənməsi istiqamətində son 20 il ərzində 25 idman obyektinin tikilməsi, 19 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır. Muxtar respublikanın idmançıları beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında qızıl, gümüş, bürünc medallar qazanmışlar.

Bütün bunlar muxtar respublikada əhalinin həyat və məişət şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərərək əhali artımının dinamikliyini təmin etmiş, əhalinin sayı 1 yanvar 1996-cı il tarixə nisbətə 105,8 min nəfər artaraq cari ildə 443 min 579 nəfər təşkil etmişdir.

Əli CABBAROV

Cari ildə də Kəngərli rayonu ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi, Elektrik Şəbəkəsi üçün yeni binalar və "Qıvrıq" elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Bu tədbirlərin davamı olaraq Qıvrıq qəsəbəsində yeni Ticarət-İlaş və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.

Yurdçu kəndində inşa edilən sosial obyektlərdə son tamamlama işləri görülür



Kompleks quruculuq tədbirlərindən rayonun Yurdçu kəndinə də pay düşüb. Belə ki, adıçəkilən yaşayış məntəqəsində orta məktəb binası, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi tərəfindən inşa edilən obyektlərdə hazırda son tamamlama işləri görülür.

Adıçəkilən idarənin iş icraçısı Hicran Əliyevin bildirdiyinə görə, inşaat işlərinə başlanmasından ötən müddətdə ikimərtəbəli kənd məktəbi yenidən qurulub, binaya daha bir mərtəbə əlavə edilib, yeni korpus inşa olunub. 270 şagird yerlik məktəb binasında 15 sinif otağı, üç elektron lövhəli sinif, laboratoriyalar, şahmat otağı, idman zalı, kompüter otağı var. Yeni məktəb binasında yaradılmış şərait tədrisin müasir tələblər səviyyəsində qurulmasına imkan verəcək.

Məktəb binasının yanında inşa edilən ikimərtəbəli kənd mərkəzinin birinci mərtəbəsi ATS, poçt, polis sahə müvəkkili, kitabxana, tibb və baytarlıq məntəqələri üçün nəzərdə tutulub. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı yerləşdirilib.

Yurdçuda inşa edilən xidmət mərkəzi üçün binada isə dərzi, bərbər, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcək.

Məlumat üçün bildirək ki, Yurdçu kəndi də daxil olmaqla Kəngərli rayonunun 1 qəsəbə və 10 kəndinin hamısında müasir infrastruktur yaradılıb, yeni məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları inşa edilib.

Xəbərlər şöbəsi

Cari ilin ötən dövrü ərzində də istehsal və xidmət sahələrinin yaradılması davam etdirilib

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnmək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır.

2015-ci ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 39 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 45 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mü-

hüm rol oynayır. Belə ki, 45 istehsal və xidmət sahəsində 326 yeni iş yeri açılıb.

İlin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına 10 müxtəlif təyinatlı istehsal müəssisəsinin, 6 müxtəlif növ xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 25 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 10 milyon 733 min 200 manat maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, bu il də müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini

xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 513 çeşiddə ərzaq, 242 növdə, 603 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 361 növdə, 1116 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin
mətbuat xidməti

